

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dillər Universiteti

Təstiq edirəm:
Rektor:

İxtisasın (proqramın) adı: 050215 Tərcümə

_____ Akad. K.M.Abdullayev

Təhsil müddəti:
Təhsil forması:

4 il (8 semestr)
əyani

" _____ " _____ 2020

TƏDRİS QRAFİKİ
(bakalavriat səviyyəsi üçün)

Fənnin şifri	N	Fənnin adı	Fənnin saati	Fənnin krediti	Prerikvizit	Fənnin şifri	N	Fənnin adı	Fənnin saati	Fənnin krediti	Prerikvizit
I kurs - I semestr						I kurs - II semestr					
İF-B05-1	1	Tələffüz və şifahi nitq vərdişləri-1	120	10		İF-B05-2	1	Tələffüz və şifahi nitq vərdişləri-2	120	10	İF-B05-1
İF-B06-1	2	Tərcüməçinin oxu vərdişləri-1	60	6		İF-B06-2	2	Tərcüməçinin oxu vərdişləri-2	60	6	İF-B06-1
İF-B07-1	3	Tərcüməçinin yazı vərdişləri-1	60	6		İF-B07-2	3	Tərcüməçinin yazı vərdişləri-2	60	6	İF-B07-1
İF-B08	4	Peşəkar tərcümənin əsasları	45	4		ÜFS-B4.2	4	Informasiya texnologiyaları	45	3	
ÜF-B02	5	Azərbaycan dilində işgüzar və akademik kommunikasiya	45	4		ATMF-1	5	Tərcüməçinin effektiv-kommunikativ bacarıqları	45	5	
		Cəmi	330	30				Cəmi	330	30	
II kurs - III semestr						II kurs - IV semestr					
İF-B09-1	1	Xarici dil - 1	45	4		İF-B09-2	1	Xarici dil - 2	45	4	İF-B09-1
İF-B13	2	İlkin tərcümə vərdişləri	60	5		İF-B12	2	Tərcümə və mədəniyyətlərarası ünsiyyət	45	3	
ÜF-B01	3	Azərbaycan tarixi	60	5		İF-B10	3	Tərcümə və müqayisəli üslubiyyət	45	3	
ATMF-2	4	Multikulturalizmə giriş	30	3		ÜFS-B4.1	4	Fəlsəfə	30	3	
ATMF-3	5	Tərcüməçinin akademik oxu bacarıqları	90	8		ATMF-5	5	İctimai-siyasi mətnlərin tərcüməsi	90	9	
ATMF-4	6	Tərcüməçinin professional yazı bacarıqları	60	5		ATMF-6	6	Tərcümədə nitq mədəniyyəti	90	8	
		Cəmi	345	30				Cəmi	345	30	
III kurs - Vsemestr						III kurs - VIsemestr					
İF-B09-3	1	Xarici dil - 3	45	4	İF-B09-2	İF-B16	1	Ardıcıl tərcümə və qeydgötürmə texnikası	75	7	
İF-B21	2	Mülki müdafiə	30	3		İF-B17	2	Kompüter tərcümə proqramları	45	4	
İF-B11	3	Akademik yazı	60	5		İF-B18-1	3	Yazılı tərcümə(B dildən A dilə)	60	5	
İF-B15	4	Yazılı mətnin şifahi tərcüməsi	60	6		ÜF-B03-1	4	Xarici dildə işgüzar və akademik kommunikasiya	75	7	
ATMF-7	5	İqtisadi mətnlərin tərcüməsi	90	9		ATMF-9	5	Neft-qaz mətnlərinin tərcüməsi	75	7	
ATMF-8	6	Səhiyyəyə aid mətnlərin tərcüməsi	45	3							
		Cəmi	330	30				Cəmi	330	30	
IV kurs - VII semestr						IV kurs - VIII semestr					
İF-B18-2	1	Yazılı tərcümə(A dildən B dilə)	45	4							I-VII semestrlər üzrə tədris planı
İF-B19	2	Şifahi tərcümə	75	7					20 həftə	30	
İF-B20	3	Tərcümə nəzəriyyəsi	45	3				Təcrübə			
İF-B14	4	Sənədləşmə və terminologiya	60	5							
ÜF-B03-2	5	Xarici dildə işgüzar və akademik kommunikasiya	90	8	ÜF-B03-1						
ATMF-10	6	Rəsmi sənədlərin tərcüməsi	30	3							
		Cəmi	345	30				CƏMİ	2355	240	

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 11 noyabr 2020-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir (protokol№6)

Təqdim edir:

Tədris işləri üzrə prorektor

Prof.S.S.Zeynalova

